

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Azərbaycan Respublikasının
Təhsil Nazirliyinin 1370 nömrəli
13 ok 2020-ci il tarixli qərarı ilə
tezdiq edilmişdir.



BAKALAVRIAT SƏVİYYƏSİNİN (ƏSAS (BAZA) ALI TİBB TƏHSİLİNİN) İXTİSAS ÜZRƏ

TƏHSİL PROQRAMI

İxtisasın (proqramın) şifri və adı: 050636 - "Radiotexnika və telekommunikasiya
mühəndisliyi"

BAKİ – 2020

**BAKALAVRİAT SƏVİYYƏSİNİN 050636 - "RADIOTEXNİKA VƏ
TELEKOMMUNİKASIYA MÜHƏNDİSLİYİ" İXTİSAS ÜZRƏ TƏHSİL PROGRAMI**

1. Ümumi müddəalar

1.1. Bakalavriat səviyyəsinin 050636 - "Radiotexnika və telekommunikasiya mühəndisliyi" ixtisası üzrə Təhsil Programı (bundan sonra ixtisas üzrə Təhsil Programı) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına, eləcə də "Ali təhsilin bakalavriat (əsas (baza ali)) səviyyəsi üzrə ixtisasların (programlarının) Təsnifatı"na uyğun hazırlanmışdır.

1.2. Təhsil Programının məqsədləri aşağıdakılardır:

- Ixtisas üzrə məzunun kompetensiyalarını, ixtisasın çərçivəsini, fənlər üzrə təlim və öyrənmə metodlarını, qiymətləndirmə üsullarını, təlim nəticələrini, kadr hazırlığı aparmaq üçün infrastruktura və kadr potensialına olan tələbləri, tələbənin təcrübə keçmə, işə düzəlmə və təhsilini artırma imkanlarını müəyyənləşdirir;

- Tələbələri və işəgötürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar, eləcə də təlim nəticələri bərədə məlumatlaşdırmaq;

- Təhsil Programı üzrə kadr hazırlığının bu programla uyğunluğunun qiymətləndirilməsi zamanı bu prosesə cəlb olunan ekspertləri məlumatlaşdırmaq.

1.3. Təhsil Programı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə bakalavr hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.

1.4. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həftəlik auditoriya saatlarının həcmi ümumi həftəlik yükün 50 %-dən çox olmamalıdır. Ixtisasın xüsusiyyətindən asılı olaraq həftəlik yükün həcmi dəyişdirilə bilər.

2. Məzunun kompetensiyaları

2.1. Təhsil Programının sonunda məzun aşağıdakı ümumi kompetensiyalara yiylənənməlidir:

- ixtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına;
- ixtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına;
- Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə;

- milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına;
- iş yerində informasiya texnologiyalarından və radiotexnika, telekommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətinə;

- komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətinə;
- yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq iradəsinə;

- məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyətinə;

- peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqlarına;

- peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirilmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq qabiliyyətinə;

- fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığına;

- bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünütənqid bacarığına;
- liderlik qabiliyyətinə;
- fəlsəfi biliklərin əsaslarından istifadə etmək qabiliyyətinə, fəaliyyətinin sosial əhəmiyyətini dərk etmək üçün tarixi inkişafın əsas mərhələlərini və qanuna uyğunluqlarını təhlil etmək bacarığına;
- müxtəlif sahələrdə fəaliyyət səmərəliliyinin qiymətləndirilməsində iqtisadi biliklərin əsaslarından istifadə etmək bacarığına;
- müxtəlif fəaliyyət sahələrində ümumi hüquqi biliklərdən istifadə etmək bacarığına;
- fövqəladə hallarda ilk tibbi yardım texnikalarından, mühafizə metodlarından istifadə etmək bacarığına;
- tələb olunan keyfiyyətdə radiotexnika və telekommunikasiya qurğularının istehsalı prosesində kollektiv əməyin ən kiçik məsərəfləri məqsədilə mövcud olan əsas qanuna uyğunluqlardan istifadə etmək bacarığına;
- radiotexnika və telekommunikasiya vasitələrinin istehsalı ilə əlaqəli problemlərin ümumiləşdirilmiş həllər variantlarının hazırlanmasında, onların təhlili əsasında həllərin proqnozlaşdırılan nəticələrindən optimal variantların seçilməsində iştirak etmək bacarığına;
- peşə fəaliyyəti ilə əlaqədar texniki sənədlərin hazırlanmasında iştirak etmək bacarığına;
- gələcək peşə fəaliyyətlərinə dair normativ və hüquqi sənədlərin tərtibinə və onlardan istifadə etməyə, pozulmuş hüquqların bərpa yollarını bilmək bacarığına;
- sağlam həyat tərzini qoruyub saxlamağa, mədəniyyətlərarası dialoqa hazır olmağa, tənqid və özünətənqid vərdişlərinə yiyələnməyə, yeni ideyalar irəli sürməyə və əsaslandırmağa, problemli şəraitlərdə təşəbbüskarlıq göstərmək və məsuliyyəti öz üzərinə götürmək bacarığına;
- bakalavrın fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də ixtisas üzrə magistraturada təhsil almağa hazır olması bacarığına;
- mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkialtlar, idarələr, müəssisələr, birliliklər və s. işləyə bilməsi bacarığına;
- mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində (ali məktəbdə elmi, elmi-pedaqoji fəaliyyət sahələri istisna olmaqla) çalışma bilməsi bacarığına.

2.2. Təhsil Proqramının sonunda məzun aşağıdakı peşə kompetensiyalarına yiyələnməlidir:

- radiotexnika və telekommunikasiya vasitələrinin istehsalında lazımlı olan resurslardan səmərəli istifadə üsullarını tətbiq etmək, radiotexnika və telekommunikasiya vasitələrinin istehsalı üçün materialları, əsas texnoloji prosesləri həyata keçirmək üsullarını, texnoloji proseslərin riyazi modelləşdirilməsi zamanı analitik və ədədi metodları, habelə enerjiyə qənaət edən və ekoloji cəhətdən təmiz radiotexnika və telekommunikasiya vasitələrinin istehsalı texnologiyalarının müasir metodlarını seçmək bacarığına;
- radiotexnika və telekommunikasiya vasitələrinin texnoloji parametrlərinin müəyyənləşdirilməsi üçün standart sınaq metodlarından, onların konstruksiya edilməsində standart metodlarından istifadə etmək bacarığına;
- verilən meyarlar çərçivəsində radiotexnika və telekommunikasiya vasitələrinin layihələndirilməsi zamanı onun tapşırığının, məqsəd funksiyalarının, məhdudiyyətlərin qoyulmasında və onların qarşılıqlı əlaqə strukturunun işlənməsində iştirak etmək, peşə fəaliyyətinin hüquqi, mənəvi tərəfləri nəzərə alınmaqla tapşırıqların həlli üçün prioritətləri müəyyənləşdirmək bacarığına;

- radiotexnika və telekommunikasiya vasitələrinin istehsalının avtomatlaşdırılması və diaqnostikası, onların texnoloji, istismar, estetik, iqtisadi, idarəetmə parametrlərini və müasir informasiya texnologiyaları və hesablama texnikasının tətbiqini nəzərə almaqla təkmilləşdirilməsində iştirak etmək, habelə bu vasitələrin diaqnostikasını, servisini və monitorinqini aparmaq bacarığına;

- radiotexnika və telekommunikasiya vasitələrinin istehsalı işinin təşkilində iştirak etmək, iş məlumatlarını, habelə işçi heyətin işini və əmək haqqı fondunu planlaşdırmaq, iqtisadi hesablamalar əsasında idarəetmə qərarı vermək, radiotexnika və telekommunikasiya müəssisələrinin biznes-proselsərinin araşdırılması işini təşkil etmək, məhsulun tələb olunan keyfiyyətinin təmin edilməsi xərclərini, istehsal bölmələrinin fəaliyyətinin nəticələrini təhlil etmək, onların işləri üçün əməli planların hazırlanmasını, radiotexnika və telekommunikasiya müəssisələrinin istehsal sahələrinin yaradılması (yenidən yaradılması) üzrə təşkilati və planlaşdırma hesablamalarını yerinə yetirmək bacarığına;

- radiotexnika və telekommunikasiya sənayesinin inkişafı və avtomatlaşdırılması, istismarı və yenidən qurulması sahəsində yerli və xarici təcrübələr əsasında biliklərini artırmaq qabiliyyətinə;

- standart paketlərdən və avtomatlaşdırılmış layihələndirmədən istifadə etməklə radiotexnika və telekommunikasiya vasitələrinin istehsalında alqoritmik və program təminatlarını tətbiq etmək bacarığına;

- radiotexnika və telekommunikasiya sənayesinin obyektlərinin dinamiki vəziyyətinin diaqnostikası üzrə işləri lazımi metodlardan və analiz vasitələrindən istifadə etməklə yerinə yetirmək bacarığına;

- müəyyən edilmiş metodikalara uyğun təcrübələr aparmaq, nəticələri emal və təhlil etmək bacarığına;

- radiodalğaların müxtəlif mühitlərdə yayılması xüsusiyyətlərini və elektrodinamiki məsələləri nəzəri təhlil etməyi bilmək bacarığına;

- radiorabitənin təşkili prinsipləri haqqında ümumi anlayışları, onun tətbiq sahələrini, təşkil edən qurğuları və bu qurğuların iş prinsipini bilmək bacarığına;

- radiotexniki sığnallar və dövrələr nəzəriyyəsi haqqında məlumata malik olmaq və onları tətbiq etmək bacarığına;

- elektrik rabitə nəzəriyyəsinin əsas müddəalarını bilmək bacarığına;

- antenalar və mikrodalğalı sistemlərin qurulma və iş prinsipini, eləcə də tətbiq sahələrini bilmək bacarığına;

- elektrik və optik sığnalların formalasdırması prosesini təmin edən qurğu və vasitəsilərin iş prinsipini, onların funksional, struktur və prinsipial sxemlərini, o cümlədən texniki parametrlərinin hesablanması və onların yaradılmasını bilmək bacarığına;

- elektrik və optik sığnalların qəbulu və emal edilməsi prosesini təmin edən qurğu və vasitəsilərin iş prinsipini, onların funksional, struktur və prinsipial sxemlərini, o cümlədən texniki parametrlərinin hesablanması və onların yaradılmasını bilmək bacarığına;

- analoq və rəqəm sxemotexnikanın əsasları, mikroprosessor texnikası, məntiq elementləri və onlarların iş prinsipini, radiotexnika və telekommunikasiya sahələrinə tətbiqini bilmək bacarığına;

- elektrik qida qurğularının növlərini, iş prinsipini, radiotexnika və telekommunikasiyada tətbiq sahələrini bilmək bacarığına;

- elektrik ölçmələr nəzəriyyəsinin əsasları, elektrik, maqnit, optik və qeyri-elektrik kəmiyyətlərinin ölçüləşməsi metodlarını və vasitələrini, həmçinin elektromexaniki, elektron, qeydedici, rəqəm və avtomatik cihazlar haqqında məlumata malik olmaqla müasir radiotexniki və telekommunikasiya informasiya-ölçmə sistemləri ilə işləmək bacarığına;

- müxtəlif növ radiotexniki və telekommunikasiya qurğularının, onlar əsasında qurulan müxtəlif təyinatlı texniki sistemlərin işlənməsi, tətbiqi və eyni zamanda onların əsasında qurulan sistemlərin yaradılması və istismarını bilmək bacarığına;

- radioelektron mübarizə və mühafizə vasitələrinin istifadəsi sahəsində yeni texnologiyaların tətbiqini, radioelektron mübarizə və mühafizə xidmətlərinin növlərini bilmək bacarığına;
- radiotexnika və telekommunikasiya sahəsində yeni texnologiyaların tətbiqini, naqılısız rabitə texnologiyalarının və xidmətlərinin növlərini bilmək bacarığına;
- televiziya texnikasını, audio və video təsvirlərin qəbulu, emalı və ötürülmə nəzəriyyəsini bilmək bacarığına;
- ifrat yüksək tezlikli elektron və kvant cihazlarının, optik telekommunikasiya sistemlərinin, radiolokasiya və radionaviqasiya sisemlərinin, peyk rabitə sistemlərinin, çoxkanallı telekommunikasiya sistemlərinin iş prinşipini və hazırlanma texnologiyalarını bilmək bacarığına;
- müxtəlif təyinatlı radiotexniki və telekommunikasiya avadanlıqlarının layihələndirilməsi, onların riyazi modelləşdirilməsi və program təminatları ilə işləmə bacarığına;
- radiotexniki və telekommunikasiya avadanlıqlarının texniki xidmət, diaqnostika və istehsalının avtomatlaşdırılmasını bilmək bacarığına;
- radiotexnika və telekommunikasiya vasitələrinin istismarı zamanı təhlükəzislik qaydalarını, ətraf mühitin və əməyin mühafizəsi üzrə tələbləri icra etmək bacarığına;
- radiotexnika və telekommunikasiya sahəsində Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) keyfiyyət təminatını bilmək və ekoloji mühitin mühafizəsi sistemlərini tənzimləmək bacarığına;
- konstruktur, texnoloji və istismar sənədlərinin tərkibinə daxil olan plan, program və metodikalar, təlimatlar və digər sənədlərini işləyib hazırlamaq, texnoloji nizam-intizama, radiotexnika və telekommunikasiya vasitələrinin istehsalının ekoloji təhlükəsizliyinə əməl olunmasına nəzarət etmək bacarığına;
- radiotexnika və telekommunikasiya vasitələri və sistemlərinin təmir, servis və istismar xidməti qaydaları üzrə işləri yerinə yetirmək bacarığına;
- radiotexnika və telekommunikasiya vasitələrinin istismar xüsusiyyətlərini ölçmək üçün metod və vasitələr seçmək, onların xüsusiyyətlərini təhlil etmək bacarığına;
- radiotexnika və telekommunikasiya vasitələrinin istismarı üçün texniki şərtlərin tərtib edilməsi bacarığına.

3. Təhsil Proqramının strukturu

3.1. Təhsil Proqramı ixtisasdan asılı olaraq minimum 240 (4il) AKTS Kreditindən ibarətdir və bu kreditlər aşağıdakı şəkildə bölüşdürürlür (Cədvəl 1):

Cədvəl 1

Fən-lərin sayı	Fənnin adı	AKTS krediti
Ümumi fənlər		30
1	Azərbaycan tarixi Bu fənn Azərbaycanın müasir dövlətçilik ənənələrinin yaranması, formalasması və inkişafını öyrənir, müasir Azərbaycan dövlətçiliyinin formalasmasında siyasi, ideoloji, iqtisadi, mədəni amillərin rolu təhlil edilir. Müasir dünyada Azərbaycan dövlətinin yeri və rolu sistemli öyrənilir.	5
2	Xarici dildə işgüzar və akademik kommunikasiya Bu fənn çərçivəsində tələbələrə ixtisası üzrə xarici dillerdə birində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı, şifahi və yazılı bacarıqlar, danışığın və yazının məz-mununu başa düşmək, peşə səviyyəsinin artırılmasında mühüm əhəmiyyət kəsb edən və xarici dillərdə olan ədəbiyyat və mənbələrdən sərbəst istifadə etmək vərdişləri aşilanır	15

	Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Bu fənn cərçivəsində tələbələrə, Azərbaycan Respublikasının dövlət dilini (Azərbaycan dilini) sərbəst bilmək, onun imkanlarından peşə fəaliyyətində istifadə etmək, Azərbaycan dilində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı bacarıqları aşilanır.	
3	Seçmə fənlər	4
4	Fəlsəfə Sosiologiya Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları Məntiq Etika və estetika Multikulturalizmə giriş	3
5	İnformasiya texnologiyaları (ixtisas üzrə) İnformasiyanın idarə edilməsi Sahibkarlığın əsasları və biznesə giriş Politologiya	3
	İxtisas fənləri	120
6	Xətti cəbr və analitik həndəsə Matrislər üzərində əməlləri yerinə yetirmək, determinantın xassələri və hesablanması qaydaları, xətti fəza və onun bazisi, xətti cəbri tənliklər sistemi və onların həlli üsulları, Kroneker-Kapelli teoremi, Evklid fəzası, ortoqonallaşdırma üsulu, xətti və bixətti çevirmələr, kvadratik formalar və onların təsnifatı, müstəvidə və fəzada Dekart koordinat sistemi, analitik həndəsənin sadə məsələləri, vektorlar cəbrinin elementləri, koordinat çevirmələri, düz xəttin və müstəvinin tənlikləri, dairəvi konusun kəsiklərinin xassələri, ikitərtibli cəbri xətlər və səthlər haqqında biliyə malik olmalıdır.	4
7	Riyazi analiz Çoxluqlar nəzəriyyəsinin elementlərini, ardıcılığın limiti anlayışını, birdəyişənli funksiyanın limiti və əsas xassələrini, birdəyişənli funksiyanın nöqtədə və çoxluqda kəsilməzliyini, çoxluqda müntəzəm kəsilməz birdəyişənli funksiyaları, birdəyişənli funksiyanın diferensial və integrallı hesabının əsaslarını, ədədi və funksional sıraları, çoxölçülü Evklid fəzasını, çoxdəyişənli funksiyanın limiti, kəsilməzliyi və müntəzəm kəsilməzliyini, çoxdəyişənli funksiyanın diferensial və integrallı hesabının əsaslarını bilməlidir.	8
8	Tətbiqi riyaziyyat Birtərtibli adı diferensial tənliklər və tənliklər sistemini, n -tərtibli adı diferensial tənliklərin həllərinin qurulması üsulları, diferensial tənliklərin müxtəlif proseslərinin riyazi modelləşdirilməsinə tətbiqini, xüsusi törəməli diferensial tənliklərin təsnifatını, müxtəlif prosesləri ifadə edən riyazi fizika tənliklərinin çıxarılmasını, həmin tənliklər üçün Koşı və sərhəd məsələlərinin qoyuluşunu, sərhəd şərtlərinin növlərini və onların fiziki izahını, integrallı çevilmələri, Furge və Laplas çevrilmələri vasitəsi ilə xüsusi törəməli diferensial tənliklərin həlli üsulları, dinamik və diskret sistemlərin optimallaşdırılması, etibarlılığı və diaqnostikasının riyazi metodları, həmçinin radiotexnika və telekommunikasiya mühəndisliyində tətbiqi məsələlərin həllində ədədi üsulların tətbiqi haqqında biliklərə malik olmalıdır.	4
9	Fizikanın əsasları Fənnin tədrisi ilə fiziki qanuna uyğunluqlar aləmində fəaliyyət göstərən mühəndis-texniki profilli bakalavrların nəzəri hazırlığının bazasını təşkil	6

	<p>edən fiziki biliklərin əsası qoyulur. Mexanika, molekulyar fizika və termodinamika, elektromaqnetizm, yarımkəçiricilər nəzəriyyəsinin əsas müddəələri, optika və atom fizikasının əsas qanun və qanuna uyğunluqları öyrənilir.</p>	
10	<p>Tətbiqi fizika Bu fənnin məqsədi ixtisası yönümündə fiziki qanun və hadisələrin praktikada və elmi-texniki tərəqqinin uyğun istiqamətində tətbiqi yolları və metodları ilə tanış etmək, müasir texnika və istehsalata olan marağı daha da inkişaf etdirməkdən ibarətdir.</p>	6
11	<p>Kimya Fənnin tədrisi nəticəsində tələbələr maddələrin kimyəvi quruluşunu, əsas kimyəvi qanunları, nəzəri müddəələri və nəticə-lərini, kimyəvi elementlərin xassələrini və qarşılıqlı münasibətlərini, kimyəvi termodinamika və kinetikanın əsaslarını, məhlullarda gedən prosesləri və kompleks birləşmələrin quruluşunu öyrənlər.</p>	5
12	<p>Mühəndis qrafikası və dizayn Fənnin məqsədi müxtəlif elementlərin və qurğuların konstruktur layihə eskizlərinin, struktur, texnoloji, funksional, prinsipial elektrik sxemlərinin yerinə yetirilməsinin əsas qaydalarını, standartlarını, həndəsi fiqurların, həndəsi fəzaların və səthlərin təsviri metodlarını, radiotexnika və telekommunikasiya sistemlərinin element və qurğularının müasir avtomatlaşdırılmış layihələndirmə sistemlərinin (AutoCAD, OrCAD) kəməyi ilə layihələndirilməsini, ikiölçülü və üçölçülü qrafik işlərin yerinə yetirilməsini öyrətməkdən ibarətdir.</p>	6
13	<p>Elektrik dövrələrinin əsasları Fənnin tədrisində sabit və dəyişən elektrik dövrələrinin analizi, hesablanması, keçid prosesləri, elektrik və maqnit sahələrinin analizi və hesablanması, elektromaqnit sahəsinin tətbiqi ilə yaradılan müxtəlif qurğuların (transformatorların, mühərriklərin və s.) iş prinsipləri, elektromaqnit sahəsinin radiotexnika qurğularına və telekommunikasiya sistemlərinə təsiri xüsusiyyətləri və onun aradan qaldırılması metodları öyrənilir.</p>	7
14	<p>Mülki müdafiə Tələbələr sülh və müharibə dövründə yaranan fövqəladə halların növlərini, mülkü müdafiə orqanının təşkilini, onun əsas qüvvələrini və vəzifələrini, kütləvi qırğıın silahlarından fərdi və kollektiv mühafizə tədbirlərini bilməli, xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsini, insanların və avadanlıqların radioaktiv və kimyəvi çirkənməsinin zərərsizləşdirilməsi bacarıqlarına yiyələnməlidir.</p>	3
15	<p>Elektrodinamika və radiodalğaların yayılması Müasir radiotexnikada elektromaqnit dalğa prosesləri geniş tətbiq edildiyindən (məsələn, müxtəlif veriliş xətlərində və xətti qurğularda istiqamətləndirilmiş dalğalar, antennalar vasitəsi ilə radiodalğaların yayımı və qəbulu, bu dalğaların müxtəlif mühitlərdə antennalar arasında yayımı və s.) onların çoxşaxəli xüsusiyyətləri yalnız elektrodinamika qanunlarının vasitəsi ilə öyrənilə bilər. Elektrodinamika bu qanunları və onların əsasında elektromaqnit proseslərinin idarəedilməsi tətbiq edilən texniki qurğuları tədqiq edir. Fənnin tədrisində dalğaların yayımı, eks olunması və sınaması prosesləri, difraksiyası, müxtəlif konfiqurasiyalı dalğa ötürücülərində, o cümlədən, qeyri-müntəzəm strukturlarda, troposferdə və ionosferdə yayılması, rezonatorlarda elektromaqnit dalğaları öyrənilir. Elektrodinamikanın əsas tənlikləri, geniş məkanda yayılmış elektromaqnit dalğaları, onların xarakteristikaları və</p>	6

	parametrləri, istiqamətlənmiş elektromaqnit dalğaları, fider traktlarının qurulma və praktiki tətbiq xüsusiyyətləri, radiotexniki qurğuların və sistemlərin mövcud olan və perspektivli nümunələri öyrədilir.	
16	<p>Analoq elektronika</p> <p>Analoq elektronika fənni parametrik elektron cihazları – yarımkəçirici diodlar, bipolar və unipolar tranzistorlar, fotoelementlər və işıq diodları (LED), optron açarları və onların müxtəlif sxem variantlarını, dövrəyə qoşulma üsullarını, parametrlərini, təhlil metodlarını və əsas xarakteristikalarını öyrədir. Əsas elektron qurğuları olan gücləndiricilər, onların struktur sxemləri, əsas parametrləri və xarakteristikaları, iş rejimləri, gücləndirmə sinifləri, bipolar və unipolar tranzistorlarda qurulmuş gücləndirici qurğular, onların müxtəlif növleri, gücləndiricidə əks əlaqələr, əks əlaqənin gcləndiricinin keyfiyyət göstəricilərinə təsirini, çox kaskadlı gücləndiricilər, onların hesablanması və təhlili metodlarını, sabit cərəyan gücləndiriciləri, sıfır dreyfinin azaldırılması metodlarını, onların parametrləri və xarakteristikalarını, diferensial gücləndirici sxemlər və onların xüsusiyyətlərini öyrədir. Müasir analog elektronikanın əsas elementlərindən olan əməliyyat gücləndiriciləri - onlar üzərində qurulmuş xətti və qeyri-xətti sxemlər tədris edilir. Elektron açarlar – diod, tiristor və tranzistor açarları, onların idarə edilməsi sxemləri və tətbiqləri, elektron qurğuların əsas tərkib hissələrindən olan siqnal generatorları – LC, RC generatorlar, onların qurulma sxemləri, xətti dəyişən gərginlik generatorları və onların tətbiq sahələri öyrədir. İkinci qida mənbələri, struktur sxemləri, bir yarımpəriodlu və ikiyarımpəriodlu düzləndirmə sxemləri, hesabatları, elektrik süzgəcləri, onların seçilməsi və elementlərin parametrlərinin hesablanması, gərginlik və cərəyan stabilizatorları tədris edilir və öyrədir.</p>	6
17	<p>Rəqəmsal elektronika və mikroprosessorlar</p> <p>Fənnin məqsədi tələbələrə rəqəmsal elektronikanın element və qurğularını – müasir rəqəmsal integrallı mikrosxemləri, onların parametrlərini, istismar xüsusiyyətlərini, TTL və C-MOS texnologiyada istehsal olunan sadə və mürəkkəb məntiq elementlərini, bistabil yuvaları-triggerləri, onların funksional sxemlərini və alqoritmlərini, universal D- və JK-trigger sxemlərində digər trigger sxemlərinin sintezini, elektron sayqacları, onların geniş yayılmış çeşidlərini, cəmləmə və çıxma rejimində işləyən ardıcıl ötürməli sayqacları, sinxron sayqacları və ixtiyari sayma əmsallı saygac sxemlərini, taymer sxemlərini, 555-ci seriyalı taymerləri, registrləri, qurulma sxemlərini, paralel və ardıcıl (sürüsdürmə),unuversal reversiv registrləri, Conson sayqaclarını, kod çeviricilərini öyrətməkdir. Kiçik və orta integrasiyalı mikrosxemlərdə kombinasiyalı qurğuların – koderlərin, dekoderlərin, cəmləyicilərin, rəqəm kodlarının müqayisəsi qurğularının (komporatorların), rəqəmsal kommutatorların-multipleksorların və demultipleksorların realizasiyalarını və tətbiq sahələrini öyrədir. Mikroprosessorları, onların əsas texniki parametrlərini, struktur quruluşlarını, əmrlər sistemini, yaddaş blokunu və onun təşkili prinsiplərini, əsas yaddaş elementlərini (SRAM, DRAM, ROM), yaddaşa birbaşa müraciət rejimini, STACK yaddaşının təşkilini, daxiletmə-xaricetmə sistemini, universal klaviaruralar və displeyləri, parallel və ardıcıl interfeysin təşkili prinsiplərini və standartlarını, verilənləri ötürmək üçün ardıcıl xətləri, kənar qurğularla informasiya mübadiləsinin təşkili prinsiplərini, sorğular rejimi və kəsilmələr sistemini, mikroprosessorların avtomatlaşdırılmasında, nəzarət-ölçü cihazlarında, telekommunikasiyada, nəqliyyatda və s.sahələrdə tətbiqlərini öyrənirlər.</p>	7

	Sxemotexnikanın əsasları Fənnin tədrisi analoq elektronika və rəqəmsal elektronika fənlərinin mənətiqi davamı kimi tələbələrdə sxemotexniki problemlərin həlli üçün metodik biliklərin aşilaqnmasını nəzərdə tutur. Fənin əhatə etdiyi mövzulara rəqəmsal integrallı mikrosxemlərin geniş yayılmış texnologiyalarından olan TTL və onun modifikasiyaları, C-MOS və onun modifikasiyaları daxildir. Tələbələr mənətiq elementlərinin tipik modellərini, mənətiq sxemlərinin sintezini və tam funksional elementlərdə sxemlərin realizasiyanı həyata keçirməyi bacarmalıdırılar və rəqəmli integrallı sxemlərin sadə mənətiq çıxışlı, açıq kollektorlu (OC) və üç vəziyyətli variantlarının texniki parametrlərini və konkret tətbiqlərini bacarmalıdırılar. İstənilən elektron qurğusunun tərkibində istifadə edilən köməkçi elementləri –gecikdirmə elementləri və onların tipik sxemlərini, indikasiya elementlərini, xüsusən 7-segmentli indikasiya elementlərinin işq diodlu variantlarının ümumi anodlu və ümumi katodlu variantlarının idarə edilməsini bilməlidirlər. Seriya ilə buraxılan trigger (Flip-Flops), saygac, registr sxemlərində qurğuları sintez etməyi, koder, dekoder, summator, komparator, multipleksor və demultipleksor sxemlərinin genişləndirilməsini bacarmalıdırılar. Sxemotexnikanın həll etdiyi digər vacib məsələlərdən olan müxtəlif texnologiyadan olan mikrosxemlərin (TTL ilə C-MOS), TTL ilə əməməliyyat gücləndiricilərini, C-MOS ilə əməməliyyat gücləndiricilərinin uzlaşdırılması bilməlidirlər.	5
18	Elektrik qida qurğuları Fənnin tədrisi bu mövzuları əhatə edir: Elektrik qida qurğularının təsnifatı, əsas xüsusiyyətləri və parametrləri, elektrik qida qurğularına qoyulan tələblər. Elektrik qida mənbələrinin elementləri-transformatorlar, transformatorun quruluşu və iş prinsipi, transformatorun yüksüz işləmə rejimi, transformatorun yüksək rejimi, transformatorun qısa qapanma iş rejimi, avtotransformatorlar. Düzləndiricilər-birfazalı düzləndiricilər, birfazalı bıryarımpəriodlu idarəolunmayan düzləndiricinin aktiv yüksək qarşıışı, birfazalı ikiyarımpəriodlu düzləndiricilər, birfazalı ikiyarımpəriodlu "0" nöqtəli idarəolunmayan düzləndiricinin aktiv yüksək rejimi, idarəolunmayan düzləndiricinin eks elektrik hərəkət qüvvəsi yükünə işləməsi, idarəolunan düzləndiricilər, üçfazalı düzləndiricilər. Hamarlayıcı süzgəclər, tutum və induktiv hamarlayıcı süzgəclər, mürəkkəb hamarlayıcı süzgəclər. Parametrik gərginlik və cərəyan stabilizatorları, kompensasiyalı stabilizatorlar, fasılısız kompensasiyalı stabilizatorlar, impuls stabilizatorları, paralel inversləyici impuls stabiliza-toru, sabit gərginlik impuls stabilizatorları. Tranzistorlu çeviricilər, tranzistorlu stabilizatorlarda mühafizə sxemləri, ikitaktlı çevirici, giriş gərginlik stabilizatorlu çeviricilər, tənzimlənən çevirici, transformatorsuz girişə malik tənzimlənən çeviricilər, sabit gərginliyi dəyişən gərginliyə çevirən çeviricilər və ya invertorlar, şəbəkə ilə idarə olunan invertorlar, avtomom inventorlar, konvertorlar, gərginlik çoxaldıcısı, fasılısız qida mənbələri, akkumulyatorlar, məsafədən qidalanmanın təşkil olunması, tiristor stabililləşdiricilərinin iş prinsipini bilməlidirlər.	6
19	Naqilsiz rabitə texnologiyaları Məzunlar naqilsiz rabitə texnologiyaları, standartlaşdırma, OSI baza modeli, tətbiq sahələri, mobil və naqilsiz qurğular, naqilsiz rabitə texnologiyalarında fiziki mühitə daxilolma üsulları, tezlik, zaman və kod ayrılması ilə çoxsaylı daxilolmalar, naqilsiz rabitə sisteminin modeli, sığnalların ötürülməsində istifadə olunan tezlik diapazonları, tezliklərdən	6
20		

	<p>istifadənin tənzimlənməsi, siqnallar və antenalar, siqnalların yayılması və yayılma yolunda baş verən əsas itkilər, siqnalların yayılmasına müxtəlif əlavə faktorların təsiri, çoxşüalı yayılma effekti haqqında biliklərə malik olmalı, sınaqlaşdırma haqqında anlayış - fəzaya, tezliyə, zamana və koda görə ayrılmaya malik sınaqlaşdırma, nitq koderi və dekoderləri, kanal kodlanması üçün kanalların modelləri, izafi kodlanma, kod sinifləri, naqilsiz rabitə kanallarında yayılma itkiləri, siqnalların sərbəst fəzada yağılması, çoxşüalılığın siqnalın yayılmasına təsiri, naqilsiz rabitə kanallarında yayılma itkilərinin modelləri - OKAMYRA, XAT, UOLFITS-BERTONI, UOLFITS-İKEQAMİ, Lİ modelləri, kanal traktında və bina daxilində itkilərin təyin edilməsi modellərini bilməlidir. Fərdi naqilsiz şəbəkələrin texnologiyaları və arxitekturası, BLUETOOTH texnologiyası standartı, BLUETOOTH şəbəkəsinin əsas struktur elementləri, adapteri və BLUETOOTH şəbəkənin təşkili məsələləri, BLUETOOTH texnologiyasının protokol təminatı və qurğularının struktur xüsusiyyətləri, IEEE 802.15 standartlı fərdi naqilsiz şəbəkələr və növləriini müəyyən etməyi bacarmalıdır.</p>
21	<p>Elektrik rabitə nəzəriyyəsi</p> <p>Tələbələr elektrik rabitə sistemlərinin təsnifatı və ümumi struktur sxemi, informasiya, məlumat və siqnal, modulyasiya, kodlama, dekodlama və demodulyasiya proseslərini öyrənirlər. Rabitə kanalları, maneələr (küylər), təhriflər, diskret siqnalların formalaşmasını, telekommunikasiya sistemlərinin əsas xarakteristikalarını, veriliş sürətlərini, çoxkanallı telekommunikasiya sistemlərini, təsadüfi və determinə olunmuş telekommunikasiya proseslərini, təsadüfi proseslər və onların paylanması funksiyalarını, fasiləsiz arqumentli funksiyaların diskretləşməsi - Kotelnikov (Şennon) teoremini, diskret və fasiləsiz məlumat mənbələrini bilməlidir. Məlumatın, siqnalın və maneeyənin riyazi modelləri, funksional fəzalar və onların bazis funksiyaları, modulyasiya-amplitud, tezlik və faza modulyasiya lı siqnallar və onların spektral analizi, çoxmövqeli faza və kvadratik amplitud modulyasiyası, nisbi faza və impuls kod modulyasiyası, rəqəm siqnallarının modulyasiyası və detektə olunmasına təhlil etməyi bacarmalıdır. Telekommunikasiya kanallarının təsnifatını, rabitə kanallarında additiv maneələri, fasiləsiz və diskret telekommunikasiya kanallarının riyazi modellərini, optik rabitə kanallarının xüsusiyyətlərini və əsas parametrlərini, kodlama üsulları və parametrlərini, korreksiyaedici kodları-Hemming kodunu, dövrü kodların qurulması alqoritmini və Rida-Solomona kodunu, effektiv qeyri-bərabər ölçülü kodlama üsullarını bilməlidir. Şennon teoremi, fasiləsiz və diskret kanallarda veriliş süreti və buraxma qabiliyyətini, elektrik rabitə sistemlərində fasiləsiz və diskret siqnalların maneeyədavamlılığını, rabitə kanallarında təhrifləri, qəbul sisteminde demodulyatorun sintez məsələləri və keyfiyyət kriteriyalarını, diskret məlumatların qəbuletmə üsullarını, optik veriliş sistemlərində maneeyədavamlılıq və optik siqnalların qəbulu üsullarını, fasiləsiz və diskret məlumatların optimal qəbulu alqoritmərini və optimallılıq şərtlərini, koherent qəbul üsulunu, sistemin maneeyədavamlılığının təyin edilməsini, çoxkanallı telekommunikasiyada siqnalların xətti bölünməsinin nəzəri əsaslarını, siqnalların tezliyə, zamana, fazaya və formaya görə bölünməsi üsullarını, rabitə şəbəkələri və kommutasiya üsullarını, informasiyanın paylanması nəzəriyyəsini, telekommunikasiya şəbəkələrində siqnallaşma sistemlərini, siqnallaşma protokollarını, süzgəclərin fəqlilik tənliklərini, diskret xətti sistemləri, telekommunikasiya sistemlərinin informasiya,</p>

	tezlik və energetik effektivliklərini təyin etməyi bacarmalıdır. Telekommunikasiya şəbəkələrinin ehtimal-zaman xarakteristikalarını, rabitə sistemlərində informasiya artıqlığını müəyyən etməyi, telekommunikasiya sistemlərində informasiyanın kriptomühafizəsi üsullarını bilməlidir.	
22	<p>Kompüter texnologiyaları və programlaşdırma Fənnin tədrisi təhsilin ilk ilindən tələbələrin kompüter (informasiya) texnologiyaları və kompüter avadanlığı sahəsində nəzəri və praktiki biliklərini və fərdi kompüterlərdə işləmək bacarıqlarını aşılamaq, Internet resurslardan istifadə etmək bacarıqlarını formalasdırmaq; elektron tədris vasitələrindən sərbəst istifadə etmək bacarıqlarını və vərdişlərini aşılamaq; kompüterlərdə programlaşdırma sahəsində biliklər əldə etmək və ixtisas sahəsində tələb olunan programlaşdırma dillərində sərbəst program yazmaq vərdişlərini qazanmaq (məsələn, C++ və digər dillərdə); kompüter resurslarından istifadə etməklə təqdimatlar hazırlamaq və s. bacarıqların formalasmasını nəzərdə tutur.</p>	8
23	<p>Telekommunikasiya şəbəkələri və sistemləri Fənnin tədrisində elektrik rabitəsinin ilkin siqnalları, analoq və diskret siqnallar, verilənlərin ötürülməsi və teleqraf siqnalları, veriliş kanalları, təsnifatı və əsas xarakteriskaları, dördqütblü rabitə kanalları və onların qurulması, çoxkanallı veriliş sistemlərinin qurulmasının ümumi prinsipi və tətbiqinin texniki iqtisadi əsaslandırılması, kanalların xətti, qeyri-xətti və kombinasiyalı ayrılması, kanalları tezliyə görə ayrılan veriliş sistemlərində kanal siqnallarının formalasdırılması prinsipləri, kanalları tezliyə görə ayrılan veriliş sistemlərinin struktur sxemi, amplitud modulyasiyalı siqnalların təhlili və üsulları, aparıcı tezliksiz iki yan zolağın verilişi və tezliklərin çoxdəfəli çevrilməsi metodu, bir yan tezlik zolağının verilişi, bir yan tezlik zolağının formalasdırılmasının süzgəcləmə metodu öyrədirilir. Tələbələr kanallarda və kanalları tezliyə görə ayrılan veriliş traktında yaranan təhriflər, kanalları zamana görə ayrılan veriliş sistemlərinin qurulma prinsipləri, kanalları zamana görə ayrılan veriliş sistemlərinin struktur sxemi, amplitud-impuls, eninə-impuls, faza-impuls modulyasiyasının köməyi ilə kanal siqnallarının formalasdırılması, kanalları zamana görə ayrılan veriliş sistemlərinin qurulma üçün impuls modulyasiyası növünün seçilməsi, kanalları zamana görə ayrılan veriliş sistemlərinin kanalları arasındaki keçid təsirləri, rəqəmsal veriliş sistemlərinin qurulma prinsipləri, rəqəmsal veriliş siqnallarının formalasdırılması və verilişin ümumi prinsipləri haqqında məlumat əldə edirlər. Məzunlar kvantlanma küylərinin qiymətləndirilməsi, kvantlanma küylərinin energetik spektri, rəqəmsal veriliş sistemlərinin ümumiləşdirilmiş struktur sxemi, rəqəmsal siqnalların regenerasiya (bərpa olunma) prinsipləri, lifli optik veriliş sistemlərinin qurulma prinsipləri, optik lifli veriliş sistemləri əsasında iki istiqamətli rabitənin təşkili üsulları, optik veriliş sistemlərinin əsas qovşaqları, optik xətti traktı, optik vericilər, optik qəbuledicilər, optik aparıcı tezlik modulyatoru, elektrik rabitəsi şəbəkələrinin qurulmasının əsasları, telekommunikasiya şəbəkələri-nin qurulmasının ümumi prinsipi, elektrik rabitəsi şəbəkələrində kommutasiya üsulları, elektrik rabitəsi şəbəkələrinin strukturları, çoxsəviyyəli yanaşma, protokollar, iterfeyslər və protokol sahələri, teletrafika nəzəriyyəsinin elementlərini bilməlidirlər.</p>	7
24	<p>Elektrik ölçmələri və vasitələri Bu fənnin tədrisi tələbələrə elektrik və qeyri-elektrik parametrlərinin ölçmə metodları və vasitələrini, ölçmələrdə yaranan xətaları, onların</p>	6

azaldılması üsullarını öyrədir. Müasir rəqəmsal ölçmələr və onların müxtəlif parametrlərin ölçülməsinə tətbiqi, intellektual və virtual ölçü metodlarının və vasitələrinin tədris edilməsidir. Müxtəlif elektrik kəmiyyətlərinin (gərginlik, cərəyan, güc, enerji), elementlərin (müqavimət, tutum, induktivlik, keçiricilik, elektron cihazların parametrlərinin və s.) və siqnalların (ani, orta, orta kvadratik, düzləndi-rilmiş, amplitud, integrallı parametrlərinin, siqnalların formalarının, iki siqnal arasında faz sürüşmələrinin, siqnalların zaman parametrlərinin və s.) ölçü metodları və vasitələri öyrədilir.

	Siqnallar və sistemlər Elektrik siqnalları informasiyanın fiziki daşıyıcısı kimi təqdim olunur, onların növləri (analoq və diskret siqnallar), parametrləri və xarakteristikaları öyrədilir, siqnalların təhlili nəzəriyyəsi və metodları, siqnalların riyazi təsviri metodları, analog və rəqəmsal siqnalların email metodları, siqnalların spektral tərkibinin müəyyən edilməsi üçün müasir alqoritmələr və program təminatı öyrədilir.	7
--	---	---

Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən fənlər¹

Burada ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən fənlərin adları qeyd edilməli, öndəki sütunda fənlər nömrələnməli və sonrakı sütunda isə həmin fənlərin AKTS kreditləri müəyyənləşdirilməlidir.

Təcrübə

Təcrübə (Təcrübə və buraxılış işi)

30

¹Bu fənlər professor-müəllim heyətinin təcrübəsi, tədqiqat infrastrukturunu, yerli və beynəlxalq iş imkanları nəzərə alınaraq ali təhsil müəssisəsi tərəfindən təklif edilir. Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən fənlər tələbələr üçün seçmə xarakteri daşımalı, eləcə də tələbələrin xarici mübadilə programlarında iştirakına şərait yaratmalıdır.

Cədvəl 2

Ixtisas	Ümumi fənlər	Ixtisas fənləri (o cümlədən Mülki müdafiə)*	ATM tərəfindən müəyyən edilən fənlər	Təcrübə və buraxılış işi	Cəmi
050636 –Radiotexnika və telekommunikasiya mühəndisliyi	30	120	60	30	240

*Qeyd: Xüsusi təyinatlı ali məktəblərdə bu bölmədə (Ixtisas fənləri) istiqamətə müvafiq olaraq 20%-dək dəyişiklik etmək olar.

4. Tədris və öyrənmə

4.1. Tədris və öyrənmə mühiti elə təşkil olunmalıdır ki, tələbələr təhsil programında nəzərdə tutulan təlim nəticələrini əldə edə bilsinlər.

4.2. Tədris və öyrənmə metodları müvafiq sənədlərdə (məsələn, fənnin sillabusunda) təsvir edilməli və ictimaiyyətə (məsələn, universitetin vəb səhifəsində, programın broşurlarında və s.) əl çatan olmalıdır.

4.3. Tədris və öyrənmə metodları innovativ təhsil təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Tədris və öyrənmə metodlarının müntəzəm şəkildə təkmilləşdirilməsi universitetin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.

4.4. Təlim prosesində fərqli tədris metodlarından istifadə edilməlidir. Bu metodlar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesindəki fəal rol oynamasını təmin

etməlidir. İstifadə edilə biləcək tədris və öyrənmə metodlarına aşağıdakıları nümunə olaraq göstərmək olar:

- mühazirə, seminarlar, laboratoriya işləri və praktiki tapşırıqlar;
- təqdimatlar və müzakirələr, debatlar;
- müstəqil iş/araşdırma (məsələn, praktiki nümunələrlə iş);
- layihələr, startaplar;
- problemlərə əsaslanan tədris;
- sahə işləri;
- hesabatlar;
- qrup qiymətləndirməsi;
- ekspert metodu;
- video və audio konfrans texnologiyaları;
- video və audio mühazirələr;
- distant təhsil;
- simulyasiyalar.

4.5. Təhsildə nəzəriyyə və praktiki təlim arasında tarazlıq gözlənilməlidir. Əsas diqqət əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq praktiki bacarıqların gücləndirilməsinə yetirilməlidir.

4.6. Təhsil programı tələbələrin müstəqilliyini dəstəkləməli və ömürboyu təlim konsepsiyasını inkişaf etdirməlidir. Təhsil prosesinin sonunda tələbə hər hansı istiqamətdə müstəqil işləyə bilməli və təhsilini ömürboyu davam etdirməyi bacarmalıdır.

5. Qiymətləndirmə

5.1. Qiymətləndirmə elə təşkil olunmalıdır ki, tələbələrin gözlənilən təlim nəticələrini əldə etmələri səmərəli şəkildə ölçüle bilinsin. Bu, əldə olunan irəliləyişi monitorinq etməyə, təhsil proqramlarının nəticələrinə hansı dərəcədə nail olunduğunu qiymətləndirməyə, eləcə də tələbələrlə fikir mübadiləsinə şərait yaratmağa və təhsil proqramlarının təkmilləşdirilməsi üçün ilkin şərtlərin formalasdırılmasına yardım etməlidir.

5.2. Qiymətləndirmə üsulları müvafiq sənədlərdə (məsələn, fənn proqramında və sillabusda) təsvir edilməli və hamı üçün açıq olmalıdır (məsələn, universitetin vəb səhifəsində, proqramın broşurlarında və s.).

5.3. Qiymətləndirmə üsulları innovativ tədris təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Qiymətləndirmə üsullarının müntəzəm şəkildə yenilənməsi ali təhsil müəssisəsinin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.

5.4. Tədris prosesində fərqli qiymətləndirmə üsullarından istifadə edilməlidir. Bu üsullar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesindəki fəal rol oynamasını təmin etməlidir. İstifadə edilə biləcək qiymətləndirmə üsullarına nümunələr:

- yazılı tapşırıqlar və şifahi təqdimatlar;
- bilik və bacarıqlara dair testlər, kompüter əsaslı testlər;
- sorğular və açıq müzakirələr;
- praktiki hesablamlar, sahə işləri hesabatları;
- praktikada, laboratoriyyada müşahidələrə əsasən bacarıqların qiymətləndirilməsi;
- layihə işlərinə dair hesabatlar;
- portfolionun qiymətləndirilməsi;
- frontal sorğu;
- qrup şəklində və özünü qiymətləndirmə;

5.5. Təlim nailiyyətlərinin qiymətləndirilməsində istifadə olunan üsullar aydın müəyyənləşdirilmiş meyarlara əsaslanmalıdır və təhsil müddətində tələbənin əldə etdiyi bilik, bacarıq və qabiliyyət səviyyəsini düzgün və etibarlı şəkildə müəyyən etməyə imkan verməlidir. Təlim nəticələrinin qiymətləndirilməsi zamanı müəllimlər şəffaflıq, qərəzsizlik, qarşılıqlı hörmət və humanistlik prinsiplərini rəhbər tutmalıdır.

5.6. Tələbələrə müəllimlərlə/qiymətləndiricilərlə təhsillərinin bütün aspektlərini, o cümlədən qiymətləndirmə prosesini müzakirə etmək imkanı verilməlidir. Ali təhsil müəssisəsi qiymətləndirmə prosesi, yaxud qiymətlə bağlı apelyasiya prosedurlarını müəyyən etməlidir.

5.7. Akademik etika təhsil prosesində önəmli yer tutur. Tələbələrə akademik dürüstlüyü riayət etmək, plagiarizm problemini anlamaq öyrədir. Onlar intellektual əməyin əqli mülkiyyət hüquqları barəsində məlumatlandırılmalıdır.

6. Programın və hər bir fənnin təlim nəticələri

6.1. Təhsil programının təlim nəticələri, eləcə də hər bir fənnin təlim nəticələrinin müəyyənləşdirilməsi və hər bir fənnin sillabusunun hazırlanması ali təhsil müəssisəsinin/akademik heyətin səlahiyyətindədir.

6.2. Təlim nəticələri hər bir ali təhsil müəssisəsi tərəfindən Əlavə 1-dəki formaya uyğun olaraq müəyyənləşdirilir. Təlim nəticələri matrixində (Əlavə 2) fənlərlə təlim nəticələri arasındakı əlaqə eks olunmalıdır.

6.3. Təhsil Proqramının cəmiyyətin və əmək bazarının dəyişən ehtiyaclarına cavab verən nəzəri və praktiki məzmunu təmin etməsi məqsədiş fənlərin sillabusları müntəzəm şəkildə yenilənməlidir.

7. İnfrastruktur və kadr potensialı

7.1. Təhsil Proqramının tədris, öyrənmə və qiymətləndirmə prosesi ali təhsil müəssisəsinin aşağıdakı infrastruktura malik olmasını zəruri edir:

- tədris planında nəzərdə tutulan fənnlər üzrə dərslerin aparılması, praktiki və laboratoriya dərslerinin keçirilməsi üçün müvafiq kabinetlər, laboratoriyalar, kompüter sinifləri, və s. özündə birləşdirən, həmçinin elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müasir avadanlıqla təchiz olunmuş maddi-texniki bazası olmalıdır.

- təhsilalaların ali təhsil müəssisəsinin lokal şəbəkəsinə, internetə, informasiya bazalarına, elektron kitabxanalarına, axtarış sistemlərinə çıxışı təmin edilməlidir.

7.2. Ali təhsil müəssisələrinin professor-müəllim heyəti, bir qayda olaraq, elmi dərəcəyə malik olur. Digər dövlət, yaxud özəl müəssisələrdən və/və ya digər müvafiq təşkilatlardan gələn şəxslər də tədrisə cəlb oluna bilərlər.

8. Təcrübə

8.1. Təcrübə tələbənin nəzəri biliklərinin praktikada tətbiqi, eləcə də peşə bacarıqlarının gücləndirilməsi baxımından önemlidir.

8.2. Təcrübə özəl şirkətdə, dövlət müəssisəsində, tədqiqat laboratoriyasında (eləcə də universitet, AMEA, özəl yerli, yaxud beynəlxalq təşkilat və şirkətlər və s.) təşkil oluna bilər.

8.3. Təcrübədən öncə ali təhsil müəssisəsi və təcrübə təşkil olunacaq şirkət/müəssisə/laboratoriya müqavilə imzalayırlar. Tələbənin fərdi müraciəti əsasında onun ixtisasına uyğun digər şirkət/müəssisə/laboratoriyyada, o cümlədən xaricdə təcrübə keçməsinə icazə verilir. Müqavilədə şərtlər, tələbələrin hüquq və öhdəlikləri və digər zəruri təfərruatlar eks olunur.

8.4. Təcrübənin qiymətləndirilməsi universitet tərəfindən təyin olunmuş təcrübə rəhbərləri tərəfindən aparılır. Qiymətləndirmə prosesinə sahə üzrə mütəxəssis və elmi dərəcəsi olan professor-müəllim heyəti cəlb olunur. Təcrübənin qiymətləndirilməsi təcrübə təşkil olunan müəssisə tərəfindən verilən rəyə və tələbə tərəfindən hazırlanan təcrübə hesabatına görə aparılır. Burada tələbənin təcrübə zamanı davamiyəti və hazırlanan hesabat üzrə bilikləri nəzərə alınır.

9. Buraxılış işi

- 9.1. Təhsil Proqramı buraxılış işi ilə tamamlanır.
- 9.2. Təhsil proqramında buraxılış işi nəzərdə tutulmadığı halda, onun kreditləri təcrübənin kreditlərinə əlavə olunur.
- 9.3. Buraxılış işinin qiymtləndirilməsi: Buraxılış işlərinin müdafiəsi "Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr pilləsində dövlət attestasiyası haqqında Əsasnamə"yə uyğun yaradılmış komissiya tərəfindən təşkil edilir. Buraxılış işi DAK üzvlərinin səsvermə yolu ilə qiymətləndirilir.

10. Məşgulluq və ömürboyu təhsil

10.1. Təhsil Proqramının məzunları SOCAR-da (rabitə və informasiya texnologiyaları idarəsi), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müəssisələrində, rabitə qoşqaqlarnda və şəbəkələrində, MTN və DİN-in xüsusi texniki idarələrində, Müdafiə Nazirliyinin hərbi hissələrində (rabitə və kommunikasiyalar), nəqliyyatda, metro və dəmiryolunda, aviasiyada, Azersell, Baksell və Narmobail-in müəssisələrində, INTERNET şəbəkələrində, Baktelekomda və s. işləyə bilərlər.

10.2. Ali təhsil müəssisəsi Təhsil Proqramının məzunlarının məşgulluğu dair müntəzəm sorğular keçirməli, eləcə də vakant iş yerlərinə dair məlumatları öz və sehifəsində yerləşdirməlidir.

10.3. Bakalavr proqramının məzunları təhsillərini müvafiq ixtisaslar üzrə magistr proqramlarında davam etdirə bilərlər.


10.4. Təhsil müddətində əldə olunan bilik, bacarıq və yanaşmalar məzunların müstəqil şəkildə ömürboyu təhsil almaları üçün ilkin şərtlərdəndir.

Razılışdırılmışdır:

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini,
Elm, ali və orta ixtisas təhsil şöbəsinin
müdiri


Yaqub Piriyev
"17" 07 2020-ci il

Texniki və texnoloji ixtisaslar qrupu
üzrə Dövlət Təhsil Proqramlarını
hazırlayan işçi qrupun sədri, prof.


Mustafa Babanlı
"16" 07 2020-ci il



Təhsil Proqramı və fənlər üzrə təlim nəticələri

Təhsil Proqramının təlim nəticələri (PTN)	
PTN 1	Radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisasının məqsədi və vəzifələrini, digər ixtisas sahələri ilə əlaqəsini, prespektivlərini, ixtisas sahəsinin əsas texnologiyalarını, aparatlarını və qurğularını, ixtisasın texniki və texnoloji perspektivlərini bilməlidir.
PTN 2	<p>Matrislər üzərində əməlləri yerinə yetirmək, determinantın xassələri və hesablanması qaydaları, xətti fəza və onun bazisi, xətti cəbri tənliklər sistemi və onların həlli üsulları, Kroneker-Kapelli teoremi, Euklid fəzası, ortoqonallaşdırma üsulu, xətti və bixətti çevirmələr, kvadratik formalar və onların təsnifikasi, müstəvidə və fəzada Dekart koordinat sistemi, analitik həndəsənin sadə məsələləri, vektorlar cəbrinin elementləri, koordinat çevirmələri, düz xəttin və müstəvinin tənlikləri, dairəvi konusun kəsiklərinin xassələri, ikitərtibli cəbri xətlər və səthlər haqqında biliyə malik olmalıdır. Çoxluqlar nəzəriyyəsinin elementlərini, ardıcılığın limiti anlayışını, birdəyişənli funksiyanın limiti və əsas xassələrini, birdəyişənli funksiyanın nöqtədə və çoxluqda kəsilməzliyini, çoxluqda müntəzəm kəsilməz birdəyişənli funksiyaları, birdəyişənli funksiyanın diferensial və integrallı hesabının əsaslarını, ədədi və funksional sıraları, çoxölçülü Euklid fəzasını, çoxdəyişənli funksiyanın limiti, kəsilməzliyi və müntəzəm kəsilməzliyini, çoxdəyişənli funksiyanın diferensial və integrallı hesabının əsaslarını bilməlidir. Birtərtibli adi diferensial tənliklər və tənliklər sistemini, n-tərtibli adi diferensial tənliklərin həllərinin qurulması üsullarını, bu tənliklər üçün Koşı və sərhəd məsələlərinin həllinin varlığı, yeganəliyi və dayanıqlığının araşdırılmasını, diferensial tənliklərin müxtəlif proseslərinin riyazi modelləşdirilməsinə tətbiqini, xüsusi törəməli diferensial tənliklərin təsnifikasi, müxtəlif prosesləri ifadə edən riyazi fizika tənliklərinin çıxarılması, həmin tənliklər üçün Koşı və sərhəd məsələlərinin qoyuluşunu, sərhəd şərtlərinin növlərini və onların fiziki izahını, riyazi fizika tənlikləri üçün Koşı və sərhəd məsələlərinin korrektliyinin araşdırılmasını, hiperbolik və parabolik tipli tənliklər üçün Koşı məsələlərinin həll üsullarını, harmonik funksiyaları və potensiallar nəzəriyyəsinin elementlərini bilməlidir.</p> <p>Fiziki qanuna uyğunluqlar aləmində fəaliyyət göstərən mühəndis-texniki profilli bakalavrların nəzəri hazırlığının bazasını təşkil edən fiziki bilikləri, mexanika, molekulyar fizika və termodinamika, elektromaqnetizm, yarımkəçiricilər nəzəriyyəsinin əsas müddəalarını, optika və atom fizikasının əsas qanun və qanuna uyğunluqlarını, fiziki qanun və hadisələrin praktikada və elmi-texniki tərəqqiinin uyğun istiqamətində tətbiqi yolları və metodlarını bilməlidir.</p> <p>Maddələrin kimyəvi quruluşunu, əsas kimyəvi qanunları, nəzəri müddəaları və nəticələri, kimyəvi elementlərin xassələrini və qarşılıqlı münasibətlərini, kimyəvi termodinamika və kinetikanın əsaslarını, məhlullarda gedən prosesləri və kompleks birləşmələrin quruluşunu bilməlidirlər.</p> <p>Maddi cisimlərin hərəkətinin və qarşılıqlı təsirinin ümumi qanunlarını, bu qanunların elektrik və elektron texnikası qurğularında tətbiq olunmasını, dinamikanın ümumi prinsiplərini konkret maşın və avadanlıqlara tətbiq etmək vərdişlərini, bu sahədə yaradılan texnika üçün layihə-konstruktur sənədlərinin işlənməsini bilməlidirlər. Müxtəlif elementlərin və qurğuların konstruktur layihə eskizlərinin və elektrik sxemlərinin yerinə yetirilməsinin əsas qaydalarını, həndəsi fiqurların, həndəsi fəzaların və səthlərin təsviri metodlarını, elektrik və elektronika qurğularının və sistemlərinin müasir avtomatlaşdırılmış</p>

	<p>layihələndirmə sistemlərinin (AutoCAD, OrCAD), ikiölçülü və üçölçülü qrafik işlərin yerinə yetirilməsini bilməlidirlər. Kompüter (informasiya) texnologiyaları və kompüter avadanlığı sahəsində nəzəri və praktiki biliklərini və fərdi kompüterlərdə işləmək bacarıqlarını aşılamaq, Internet resurslardan istifadə etmək bacarıqlarını formalaşdırmaq; elektron tədris vasitələrindən sərbəst istifadə etmək bacarıqlarını və vərdişlərini aşılamaq; kompüterlərdə programlaşdırma sahəsində biliklər əldə etmək və ixtisas sahəsində tələb olunan programlaşdırma dillərində sərbəst program yazmaq vərdişlərini qazanmaq (məsələn, C++ və digər dillərdə); kompüter resurslarından istifadə etməklə təqdimatlar hazırlamaq və s. bacarıqları olmalıdır.</p>
PTN 3	<p>Elektrik dövrələri, elektrik dövrələrinin xarakterizə edən parametrlər, xətti sabit cərəyan dövrələri və onların hesablanması yolları, dəyişən cərəyan dövrələri, bu dövrələrdə baş verən rezonans hadisələri, üçfazalı dəyişən cərəyan dövrələri, induktiv rabitəli dövrələr, elektrik dövrələrində keçid prosesləri, qeyri-sinusoidal dəyişən cərəyan dövrələri, maqnit dövrələri. Haqqında biliklər əldə etməklə həmin dövrələrin hesablanması və analizi üçün bacarıqlara yiyələnməli, elektromaqnetizm sahəsində əsas anlayışlar və qanunları, ferromaqnit materiallar və onların xarakteristikalarını bilməlidir.</p> <p>Elektrik parametrlərinin ölçmə metodları və vasitələrini, ölçmələrdə yaranan xətaları, xətanın azaldılması üsullarını, müasir rəqəmsal ölçmələr və onların müxtəlif parametrlərin ölçülməsinə tətbiqi, intellektual və virtual ölçü metodlarını və vasitələrini, elektrik kəmiyyətlərinin (gərginlik, cərəyan, güc, enerji), elementlərin (müqavimət, tutum, induktivlik, keçiricilik, elektron cihazların parametrlərinin və s.) və siqnalların (ani, orta, orta kvadratik, düzləndirilmiş, amplitud, integrallı parametrlərinin, siqnalların formalarının, iki siqnal arasında faz sürüşmələrinin, siqnalların zaman parametrlərinin və s.) ölçü metodları və vasitələrini bilməlidirlər.</p> <p>Elektrik siqnalları informasiyanın fiziki daşıyıcısı kimi təqdim olunur, onların növləri (analоq və diskret siqnallar), parametrləri və xarakteristikaları öyrədilir, siqnalların təhlili nəzəriyyəsi və metodları, siqnalların riyazi təsviri metodları, analоq və rəqəmsal siqnalların email metodları, siqnalların spektral tərkibinin müəyyən edilməsi üçün müasir alqoritmələr və program təminatı öyrədilir.</p> <p>Elektrik qida qurğularının təsnifatı, əsas xüsusiyyətləri və parametrləri, elektrik qida qurğularına qoyulan tələbləri bilməlidirlər. Elektrik qida mənbələrinin elementləri-transformatorlar, transformatorun quruluşu və iş prinsipi, transformatorun yüksüz işləmə rejimi, transformatorun yüklü rejimi, transformatorun qısa qapanma iş rejimi, avtotransformatorlar. Düzləndiricilər-birfazalı düzləndiricilər, birfazalı bıraryırperi-odlu idarəolunmayan düzləndiricinin aktiv yüksək qarşı işi, birfazalı ikiyarımpérioperiodlu düzləndiricilər, birfazalı ikiyarımpérioperiodlu "0" nöqtəli idarəolunmayan düzləndiricinin aktiv yüksək rejimi, idarəolunmayan düzləndiricinin eks elektrik hərəkət qüvvəsi yüksək işləməsi, idarəolunan düzləndiricilər, üçfazalı düzləndiricilər. Hamarlayıcı süzgəclər, tutum və induktiv hamarlayıcı süzgəclər, mürəkkəb hamarlayıcı süzgəclər. Parametrik gərginlik və cərəyan stabilizatorları, kompensasiyalı stabilizatorlar, fasılısız kompensasiyalı stabilizatorlar, İmpuls stabilizatorları, paralel inversləyici impuls stabiliza-toru, sabit gərginlik impuls stabilizatorları. Tranzistorlu çeviricilər, tranzis-torlu stabilizatorlarda mühafizə sxemləri, ikitaktlı çevirici, giriş gərginlik stabilizatorlu çeviricilər, tənzimlənən çevirici, transformatorsuz girişə malik tənzimlənən çeviricilər, sabit gərginliyi dəyişən gərginliyə çevirən çeviricilər və ya invertorlar, şəbəkə ilə idarə olunan invertorlar, avtonom inventorlar, konvertorlar, gərginlik çoxaldıcıları, fasılısız qida mənbələri, akkumulyatorlar, məsafədən qidalanmanın təşkil olunması, tiristor stabillaşdırıcılarının iş prinsipini bilməlidirlər.</p>

PTN 4	<p>Parametrik elektron cihazları – yarımkənarlı diodlar, bipolyar və unipolyar tranzistorlar, fotoelementlər və işıq diodları (LED), optron açarları və onların müxtəlif sxem variantlarını, dövrəyə qoşulma üsullarını, parametrlərini, təhlili metodlarını və əsas xarakteristikalarını, gücləndiricilər, onların struktur sxemləri, əsas parametrləri və xarakteristikaları, iş rejimləri, gücləndirmə sinifləri, bipolyar və unipolyar tranzistorlarda qurulmuş gücləndirici qurğular, onların müxtəlif növləri, gücləndiricidə əks əlaqələr, əks əlaqənin gcləndiricinin keyfiyyət göstəricilərinə təsirini, çox kaskadlı gücləndiricilər, onların hesablanması və təhlili metodlarını, sabit cərəyan gücləndiriciləri, sıfır dreyfinin azaldılması metodlarını, onların parametrləri və xarakteristikalarını, diferensial gücləndirici sxemlər və onların xüsusiyyətlərini öyrənməlidirlər. Əməliyyat gücləndiriciləri - onlar üzərində qurulmuş xətti və qeyri-xətti sxemləri, elektron açarları –diod, tiristor və tranzistor açarlarını, onların idarə edilməsi sxemlərini və tətbiqlərini, elektron qurğuların əsas tərkib hissələrindən olan siqnal generatorları – LC, RC generatorlar, onların qurulma sxemləri, xətti dəyişən gərginlik generatorları və onların tətbiq sahələrini, ikinci qida mənbələri, bir yarımpəriodlu və ikiyarımpəriodlu düzləndirmə sxemlərini, hesabat alqoritmlərini, elektrik süzgəcləri, onların seçilməsi və elementlərin parametrlərinin hesablanması, gərginlik və cərəyan stabilizatorlarını bilməlidirlər.</p> <p>Müasir rəqəmsal integrallı mikrosxemləri, onların parametrlərini, istismar xüsusiyyətlərini, TTL və C-MOS texnologiyada istehsal olunan sadə və mürəkkəb məntiq elementlərini, bistabil yuvaları-triggerləri, onların funksional sxemlərini və alqoritmlərini, universal D- və JK-trigger sxemlərində digər trigger sxemlərinin sintezini, elektron saygacları, onların geniş yayılmış çeşidlərini, cəmləmə və çıxmə rejimində işləyən ardıcıl ötürməli saygacları, sinxron saygacları və ixtiyari sayma əmsallı saygac sxemlərini, taymer sxemlərini, 555-ci seriyalı taymerləri, registrləri, qurulma sxemlərini, paralel və ardıcıl (sürüsdürmə) registrləri, Conson saygaclarını, kod çeviricilərini öyrənməlidirlər. Kiçik və orta integrasiyalı mikrosxemlərdə kombinasiyalı qurğuların – koderlərin, dekoderlərin, cəmləyicilərin, rəqəm kodlarının müqayisəsi qurğularının (komporatorların), rəqəmsal kommutatorların-multipleksorların və demultipleksorların realizasiyalarını və tətbiq sahələrini, geniş yayılmış programlaşdırılan məntiqi integrallı mikrosxemlərin sintezini və onun tam funksional elementlərdə realizasiyasını bilməlidirlər.</p> <p>Mikroprosessorları, onların əsas texniki parametrlərini, struktur quruluşlarını, əmrlər sistemini, yaddaş blokunu və onun təşkili prinsiplərini, əsas yaddaş elementlərini (SRAM, DRAM, ROM), yaddaşa birbaşa müraciət rejimini, STACK yaddaşının təşkilini, daxiletmə-xaricetmə sistemini, universal klaviarular və displayləri, parallel və ardıcıl interfeysiin təşkili prinsiplərini və standartlarını, verilənləri ötürmek üçün ardıcıl xətləri, kənar qurğularla informasiya mübadiləsinin təşkili prinsiplərini, sorğular rejimi və kəsilmələr sistemini, mikroprosessorların radiotexnikada, nəzarət-ölçü cihazlarında, telekommunikasiyada, nəqliyyatda və s.sahələrdə tətbiqlərini bilməlidir.</p> <p>Fənnin tədrisi analoq elektronika və rəqəmsal elektronika fənlərinin məntiqi davamı kimi tələbələrdə sxemotexniki problemlərin həlli üçün metodik biliklərin aşilaqnamasını nəzərdə tutur. Fənin əhatə etdiyi mövzulara rəqəmsal integrallı mikrosxemlərin geniş yayılmış texnologiyalarından olan TTI və onun modifikasiyaları, C-MOS və onun modifikasiyaları daxildir. Tələbələr məntiq elementlərinin tipik modellərini, məntiq sxemlərinin sintezini və tam funksional elementlərdə sxemlərin realizasiyani həyata keçirməyi bacarmalıdırular və rəqəmli integrallı sxemlərin sadə məntiq çıxışlı, açıq kollektorlu (OC) və üç vəziyyətli variantlarının texniki parametrlərini və konkret tətbiqlərini</p>
-------	---

	bacarmalıdır. İstənilən elektron qurğusunun tərkibində istifadə edilən köməkçi elementləri –gecikdirmə elementləri və onların tipik sxemlərini, indikasiya elementlərini, xüsusən 7-segmentli indikasiya elementlərinin işq diodlu variantlarının ümumi anodlu və ümumi katodlu variantlarının idarə edilməsini bilməlidirlər. Seriya ilə buraxılan trigger (Flip-Flops), saygac, registr sxemlərində qurğuları sintez etməyi, koder, dekoder, summator, komparator, multipleksor və demultipleksor sxemlərinin genişləndirilmə-sini bacarmalıdır. Sxemotexnikanın həll etdiyi digər vacib məsələlərdən olan müxtəlif texnologiyadan olan mikrosxemlərin (TTL ilə C-MOS), TTL ilə əməməliyyat gücləndiricilərini, C-MOS ilə əməməliyyat gücləndiricilərinin uzlaşdırılması bilməlidirlər.
PTN 5	Tələbələr elektrik rabitə sistemlərinin təsnifatı və ümumi struktur sxemi, informasiya, məlumat və siqnal, modulyasiya, kodlama, dekodlama və demodulyasiya proseslərini öyrənirlər. Rabitə kanalları, maneələr (küylər), təhriflər, diskret siqnalların formalaşmasını, telekommunikasiya sistemlərinin əsas xarakteristikalarını, veriliş sürətlə rini, çoxkanallı telekommunikasiya sistemlərini, təsadüfi və determinə olunmuş telekommunikasiya prosesləriini, təsadüfi proseslər və onların paylanması funksiyalarını, fasılısız arqumentli funksiyaların diskretləşməsi - Kotelnikov (Şennon) teoremini, diskret və fasılısız məlumat mənbələrini bilməlidir. Məlumatın, siqnalın və maneəyənin riyazi modelləri, funksional fəzalar və onların bazis funksiyaları, modulyasiya – amplitud, tezlik və fazə modulyasiya lı siqnallar və onların spektral analizi, çoxmövqeli fazə və kvadratik amplitud modulyasiyası, nisbi fazə və impuls kod modulyasiyası, rəqəm siqnallarının modulyasiyası və detektə olunmasına təhlil etməyi bacarmalıdır. Telekommunikasiya kanallarının təsnifatını, rabitə kanallarında additiv maneələri, fasılısız və diskret telekommunikasiya kanallarının riyazi modellərini, optik rabitə kanallarının xüsusiyyətlərini və əsas parametrlərini, kodlama üsulları və parametrlərini, korreksiyaedici kodları-Hemminq kodunu, dövrü kodların qurulması alqoritmini və Rida-Solomona kodunu, effektiv qeyri-bərabər ölçülü kodlama üsullarını bilməlidir. Şennon teoremi, fasılısız və diskret kanallarda veriliş sürəti və buraxma qabiliyyətini, elektrik rabitə sistemlərində fasılısız və diskret siqnalların maneəyədavamlılığını, rabitə kanallarında təhrifləri, qəbul sistemində demodulyatorun sintez məsələləri və keyfiyyət kriteriyalarını, diskret məlumatların qəbuletmə üsullarını, optik veriliş sistemlərində maneəyədavamlılıq və optik siqnalların qəbulu üsullarını, fasılısız və diskret məlumatların optimal qəbulu alqoritmlərini və optimallılıq şərtlərini, koherent qəbul üsulunu, sistemin maneəyədavamlılığının təyin edilməsini, çoxkanallı telekommunikasiyada siqnalların xətti bölünməsinin nəzəri əsaslarını, siqnalların tezliyə, zamana, fazaya və formaya görə bölünməsi üsullarını, rabitə şəbəkələri və kommutasiya üsullarını, informasiyanın paylanması nəzəriyyəsini, telekommunikasiya şəbəkələrində siqnallaşma sistemlərini, siqnallaşma protokollarını, süzgəclərin fərqlik tənliklərini, diskret xətti sistemləri, telekommunikasiya sistemlərinin informasiya, tezlik və energetik effektivliklərini təyin etməyi bacarmalıdır. Telekommunikasiya şəbəkələrinin ehtimal-zaman xarakteristikalarını, rabitə sistemlərində informasiya artıqlığını müəyyən etməyi, telekommunikasiya sistemlərində informasiyanın kriptomühafizəsi üsullarını bilməlidir.
PTN 6	Elektrik rabitəsinin ilkin siqnalları, analog və diskret siqnallar, verilənlərin ötürülməsi və teleqraf siqnalları, veriliş kanalları, təsnifatı və əsas xarakteristikaları, dördqütblü rabitə kanalları və onların qurulması, çoxkanallı veriliş sistemlərinin qurulmasının ümumi prinsipi və tətbiqinin texniki iqtisadi əsaslandırılması, kanalların xətti, qeyri – xətti və kombinasiyalı ayrılması,

	<p>kanalları tezliyə görə ayrılan veriliş sistemlerində kanal siqnallarının formalasdırılması prinsipləri, kanalları tezliyə görə ayrılan veriliş sistemlerinin struktur sxemi, amplitud modulyasiyalı siqnalların təhlili və üsulları, aparıcı tezliksiz iki yan zolağın verilişi və tezliklərin çoxdəfəli çevrilməsi metodu, bir yan tezlik zolağının verilişi, bir yan tezlik zolağının formalasdırılmasının süzgəcləmə metodu öyrədilir. Tələbələr kanallarda və kanalları tezliyə görə ayrılan veriliş traktında yaranan təhriflər, kanalları zamana görə ayrılan veriliş sistemlerinin (kzavs) qurulma prinsipləri, kanalları zamana görə ayrılan veriliş sistemlerinin struktur sxemi, amplitud – impuls, enli – impuls, faza – impuls modulyasiyasının köməyi ilə kanal siqnallarının formalasdırılması, kanalları zamana görə ayrılan veriliş sistemlerinin qurulma üçün impuls modulyasiyası növünün seçilməsi, kanalları zamana görə ayrılan veriliş sistemlerinin kanalları arasındaki keçid təsirləri, rəqəmsal veriliş sistemlerinin qurulma prinsipləri, rəqəmsal veriliş siqnalların formalasdırılması və verilişin ümumi prinsipləri haqqında məlumat əldə edirlər. Məzunlar kvantlanma küylərinin qiymətləndirilməsi, kvantlanma küylərinin energetik spektri, rəqəmsal veriliş sistemlerinin ümumileşdirilmiş struktur sxemi, rəqəmsal siqnalların regenerasiya (bərpa olunma) prinsipləri, lifli optik veriliş sistemlerinin qurulma prinsipləri, optik lifli veriliş sistemləri əsasında iki istiqamətli rabitənin təşkili üsulları, optik veriliş sistemərinin əsas qovşaqları, optik xətti traktı, optik vericilər, optik qəbuləedicilər, optik aparıcı tezlik modulyatoru, elektrik rabitəsi şəbəkələrinin qurulmasının əsasları, telekommunikasiya şəbəkələrinin qurulmasının ümumi prinsipi, elektrik rabitəsi şəbəkələrində kommutasiya üsulları, elektrik rabitəsi şəbəkələrinin strukturları, çoxsəviyyəli yanaşma, protokollar, iterfeyslər və protokol sahələri, teletrafika nəzəriyyəsinin elementlərini bilməlidirlər. Məzunlar naqilsiz rabitə texnologiyaları, standartlaşdırma, OSİ baza modeli, tətbiq sahələri, mobil və naqilsiz qurğular, naqilsiz rabitə texnologiyalarında fiziki mühitə daxilolma üsulları, tezlik, zaman və kod ayrılması ilə çoxsaylı daxilolmalar, naqilsiz rabitə sisteminin modeli, siqnalların ötürülməsində istifadə olunan tezlik diapazonları, tezliklərdən istifadənin tənzimlənməsi, siqnallar və antenalar, siqnalların yayılması və yayılma yolunda baş verən əsas itkilər, siqnalların yayılmasına müxtəlif əlavə faktorların təsiri, çoxşüali yayılma effekti haqqında biliklərə malik olmalı, sıxlaşdırma haqqında anlayış - fəzaya, tezliyə, zamana və koda görə ayrılmaya malik sıxlaşdırma, nitq koderi və dekoderləri, kanal kodlanması üçün kanalların modelləri, izafi kodlanma, kod sinifləri, naqilsiz rabitə kanallarında yayılma itkiləri, siqnalların sərbəst fəzada yaılması, şoxşüalılığın siqnalın yayılmasına təsiri, naqilsiz rabitə kanallarında yayılma itkilərinin modelləri - OKAMYRA, XAT, UOLFITS-BERTONI, UOLFITS-IKEQAMI, LI modelləri, kanal traktında və bina daxilində itkilərin təyin edilməsi modellərini bilməlidir. Fərdi naqilsiz şəbəkələrin texnologiyaları və arxitekturasi, BLUETOOTH texnologiyası standartı, BLUETOOTH şəbəkəsinin əsas struktur elementləri, adapteri və BLUETOOTH şəbəkənin təşkili məsələləri, BLUETOOTH texnologiyasının protokol təminatı və qurğularının struktur xüsusiyyətləri, IEEE 802.15 standartlı fərdi naqilsiz şəbəkələr və növləriini müəyyən etməyi bacarmalıdır.</p>
Elektrik rabitə nəzəriyyəsi fənni üzrə təlim nəticələri (FTN)	
FTN 1	Tələbələr elektrik rabitə sistemlerinin təsnifikasi və ümumi struktur sxemi, informasiya, məlumat və siqnal, modulyasiya, kodlama, dekodlama və demodulyasiya proseslərini biləlidirlər.
FTN 2	Rabitə kanalları, maneələr (küylər), təhriflər, diskret siqnalların formalasdırmasını, telekommunikasiya sistemlerinin əsas xarakteristikalarını, veriliş sürətlə rini, çoxkanallı telekommunikasiya sistemlərini, təsadüfi və

	determinə olunmuş telekommunikasiya prosesləriini, təsadüfi proseslər və onların paylanma funksiyalarını, fasılısız arqumentli funksiyaların diskretləşməsi - Kotelnikov (Şennon) teoremini, diskret və fasılısız məlumat mənbələrini bilməlidir.
FTN 3	Məlumatın, siqnalın və maneeyənin riyazi modelləri, funksional fəzalar və onların bazis funksiyaları, modulyasiya –amplitud, tezlik və faza modulyasiya lı siqnallar və onların spektral analizi, çoxmövqeli faza və kvadratik amplitud modulyasiyası, nisbi faza və impuls kod modulyasiyası, rəqəm siqnallarının modulyasiyası və detektə olunmasına təhlil etməyi bacarmalıdır.
FTN 4	Telekommunikasiya kanallarının təsnifatını, rabitə kanallarında additiv maneeləri, fasılısız və diskret telekommunikasiya kanallarının riyazi modellərini, optik rabitə kanallarının xüsusiyyətlərini və əsas parametrlərini, kodlama üsulları və parametrlərini, korreksiyaedici kodları-Hemming kodunu, dövrü kodların qurulması alqoritmini və Rida-Solomana kodunu, effektiv qeyri-bərabər ölçülü kodlama üsullarını bilməlidir.
FTN 5	Şennon teoremi, fasılısız və diskret kanallarda veriliş sürəti və buraxma qabiliyyətini, elektrik rabitə sistemlərində fasılısız və diskret siqnalların maneeyədavamlılığını, rabitə kanallarında təhrifləri, qəbul sisteminde demodulyatorun sintez məsələləri və keyfiyyət kriteriyalarını, diskret məlumatların qəbuletmə üsullarını, optik veriliş sistemlərində maneeyədavamlılıq və optik siqnalların qəbulu üsullarını, fasılısız və diskret məlumatların optimal qəbulu alqoritmərini və optimallılıq şərtlərini, koherent qəbul üsulunu, sistemin maneeyədavamlılığının təyin edilməsini bilməlidirlər.
FTN 6	Çoxkanallı telekommunikasiyada siqnalların xətti bölünməsinin nəzəri əsaslarını, siqnalların tezliyə, zamana, fazaya və formaya görə bölünməsi üsullarını, rabitə şəbəkələri və kommutasiya üsullarını, informasiyanın paylanması nəzəriyyəsini, telekommunikasiya şəbəkələrində siqnallaşma sistemlərini, siqnallaşma protokollarını, süzgeçlərin fərqlilik tənliklərini, diskret xətti sistemləri, telekommunikasiya sistemlərinin informasiya, tezlik və energetik effektivliklərini təyin etməyi bacarmalıdır.
Elektrik ölçmələri və vasitələri fənni üzrə təlim nəticələri (FTN)	
FTN 1	Texniki ölçmənin nəzəri əsaslarını bilməlidir.
FTN 2	Ölçmə xətalarının təyini metodlarını və ölçü cihazlarının dəqiqlik siniflərini, ölçmənin dəqiqliyinin müəyyən edilməsini və xətanın azaldılması metodlarını bilməlidir.
FTN 3	Elektrik və qeyri-elektrik dövrlərində parametrlərin ölçülməsi üçün cihaz və vasitələri, onların növlərini bilməlidir
FTN 4	Elektrik və elektron dövrlərinin parametrlərinin: gərginlik və cərəyanın; tezlik, zaman intervalı və faz sürüşməsini; elektrik gücünü ölçməyi bilməlidir.
FTN 5	Siqnalların forma və parametrlərinin ölçülməsi və tədqiqi metodlarını bilməlidir.
FTN 6	Rəqəmsal ölçmə metodlarını və vasitələrini bilməlidir.
Naqilsiz rabitə texnologiyaları fənni üzrə təlim nəticələri (FTN)	
FTN 1	Məzunlar naqilsiz rabitə texnologiyaları, standartlaşdırma, OSI baza modeli, tətbiq sahələri, mobil və naqilsiz qurğular, naqilsiz rabitə texnologiyalarında fiziki mühite daxilolma üsulları, tezlik, zaman və kod ayrılması ilə çoxsaylı daxilolmalar haqqında biliklərə malik olmalıdır.
FTN 2	Naqilsiz rabitə sisteminin modelini, siqnalların ötürülməsində istifadə olunan tezlik diapazonlarını, tezliklərdən istifadənin tənzimlənməsini, siqnallar və antenalar, siqnalların yayılması və yayılma yolunda baş verən əsas itkiləri, siqnalların yayılmasına müxtəlif əlavə faktorların təsirini təhlil etməyi bacarmalıdır.

FTN 3	Çoxşüali yayılma effekti haqqında biliklərə malik olmalı, sıxlaşdırma haqqında anlayış - fəzaya, tezliyə, zamana və koda görə ayrılmaya malik sıxlaşdırma, nitq koderi və dekoderləri, kanal kodlanması üçün kanalların modelləri, izafî kodlanma, kod sinifləri, naqilsiz rabitə kanallarında yayılma itkilərini bilməlidir.
FTN 4	siqnalların sərbəst fəzada yaılması, şoxşüalılığın siqnalın yayılmasına təsiri, naqilsiz rabitə kanallarında yayılma itkilərinin modelləri - OKAMYRA, XAT, UOLFITS-BERTONI, UOLFITS-İKEQAMİ, Lİ modelləri, kanal traktında və bina daxilində itkilərin təyin edilməsi modellərini bilməlidir.
FTN 5	Fərdi naqilsiz şəbəkələrin texnologiyaları və arxitekturasını, BLUETOOTH texnologiyası standartını, BLUETOOTH şəbəkəsinin əsas struktur elementlərini, adapteri bilməlidir.
FTN 6	BLUETOOTH şəbəkənin təşkili məsələləri, BLUETOOTH texnologiyasının protokol təminatı və qurğularının struktur xüsusiyyətləri, IEEE 802.15 standartlı fərdi naqilsiz şəbəkələr və növlərini müəyyən etməyi bacarmalıdır.

Analoq elektronika fənni üzrə təlim nəticələri (FTN)

FTN 1	Elektron cihazlarının iş prinsipini, xüsusiyyətlərini, parametrlərini, qoşulma sxemlərini və tətbiq sahələrini bilməlidir.
FTN 2	Gücləndirici qurğuları, onların parametrlərini və xarakteristikalarını, növlərini və tətbiq sahələrini bilməlidir.
FTN 3	Əməliyyat gücləndiricilərini, parametrlərini, onlar üzərində qurulmuş xətti və qeyri-xətti sxemləri bilməlidir.
FTN 4	Müxtəlif təyinatlı analoq elektron açarları-diod, tiristor və tranzistor açarlarının sxemlərini, parametrlərini və tətbiq xüsusiyyətlərini bilməlidir.
FTN 5	Elektron generatorlarının iş prinsipini, sxem variantlarını, çıxış sinallarının parametrlərinin təyin edilməsini bilməlidirlər.
FTN 6	Ikinci qida mənbələrinin sxemlərini – bırfazalı bir yarımrəsmini və ikiyarımrəsmini hesabatını, çıxış parametrlərini müəyyən etməyi, parametrik və kompensasiyalı gərginlik stabilizatorlarının hesablanması və tətbiqi xüsusiyyətlərini bilməlidirlər.

Rəqəmsal elektronika və mikroprosessorlar fənni üzrə təlim nəticələri (FTN)

FTN 1	Rəqəmsal integral mikrosxemlərin məntiqi əsaslarını, texnologiyalarını, parametrlərini və istismar xüsusiyyətlərini bilməlidir.
FTN 2	Kiçik və orta integrasiyalı mikrosxemlərin baza texnologiyalarında (TTL və C-MOS) hazırlanmış məntiq elementləri və bistabil yuvaları-triggerləri bilməli, sxemlərin minimallaşdırılmasını realizasiyasını bilməlidirlər.
FTN 3	Rəqəmsal mikrosxemlərdə sayıclar və onların çeşidlərini, eləcədə registrlər və onların çeşidlərini öyrənməli, praktiki sxemlərdə tətbiq etməyi bacarmalıdır.
FTN 4	Kombinasiyalı qurğuların-koderlərin, dekoderlərin, indikasiya qurğularının idarə sxemlərinin, cəmləyicilərin, komparatorlarn, multipleksorların və demultipleksorların çeşidlərini öyrənməli və onları praktiki sxemlərdə işlətməyi bacarmalıdır.
FTN 5	Mikroprosessorları, onların əsas texniki parametrlərini, struktur quruluşlarını, əmrlər sistemini bilməli, konkret mikroprosessor üçün ASSEMBLER dilində program yazmayı bacarmalıdır. Mikroprosessor sistemlərində yaddaş blokunu və onun təşkili prinsiplərini, əsas yaddaş elementlərini (SRAM, DRAM, ROM), yaddaşa birbaşa müraciət rejimini, STACK yaddaşının təşkilini bilməlidir.
FTN 6	Mikroprosessorlarda daxiletmə-xaricetmə sistemini, universal klaviarurlar və displayləri, parallel və ardıcıl interfeysiin təşkili prinsiplərini və standartlarını, verilənləri ötürmək üçün ardıcıl xətləri, kənar qurğularla informasiya mübadiləsinin təşkili prinsiplərini, sorğular rejimi və kəsilmələr sistemini bilməlidir.

Telekommunikasiya şəbəkələri və sistemləri fənni üzrə təlim nəticələri (FTN)	
FTN 1	Elektrik rabitəsinin ilkin siqnalları, analoq və diskret siqnallar, verilənlərin ötürülməsi və teleqraf siqnalları, veriliş kanalları, təsnifatı və əsas xarakteriskaları, dördqütbü'l rabitə kanalları və onların qurulması, kanalların xətti, qeyri – xətti və kombinasiyalı ayrılması, kanalları tezliyə görə ayrılan veriliş sistemlərində kanal siqnallarının formalasdırılması prinsipləri, kanalları tezliyə görə ayrılan veriliş sistemlərinin struktur sxemini bilməlidirlər.
FTN 2	Amplitud modulyasiyalı siqnalların təhlilini, aparıcı tezliksiz iki yan zolağın verilişi və tezliklərin çoxdəfəli çevrilmesi metodunu, kanallarda və kanalları tezliyə görə ayrılan veriliş traktında yaranan təhrifləri, kanalları zamana görə ayrılan veriliş sistemlərinin qurulma prinsiplərini, kanalları zamana görə ayrılan veriliş sistemlərinin struktur sxemini bilməlidir.
FTN 3	Amplitud – impuls, enli – impuls, faz – impuls modulyasiyasının köməyi ilə kanal siqnallarının formalasdırılmasını, kanalları zamana görə ayrılan veriliş sistemlərinin qurulması üçün impuls modulyasiyası növünün seçilməsini, rəqəmsal veriliş sistemlərinin qurulma prinsiplərini, rəqəmsal veriliş siqnalların formalasdırılmasını və verilişin ümumi prinsiplərini bilməlidir.
FTN 4	Məzunlar kvantlanma küylərinin qiymətləndirilməsini, kvantlanma küylərinin energetik spektrini, rəqəmsal veriliş sistemlərinin ümumiləşdirilmiş struktur sxemini, rəqəmsal siqnalların regenerasiya (bərpa olunma) prinsiplərini müəyyən etməyi bacarmalıdır.
FTN 5	Lifli optik veriliş sistemlərinin qurulma prinsiplərini, optik lifli veriliş sistemləri əsasında iki istiqamətli rabitənin təşkili üsullarını, optik veriliş sistemərinin əsas qovşaqlarının, optik xətti traktını, optik vericiləri, optik qəbulediciləri, optik aparıcı tezlik modulyatorunu istifadə etməyi bacarmalıdır.
FTN 6	Elektrik rabitəsi şəbəkələrinin qurulmasının əsaslarını, telekommunikasiya şəbəkələrinin qurulmasının ümumi prinsipini, elektrik rabitəsi şəbəkələrində kommutasiya üsullarını, elektrik rabitəsi şəbəkələrinin strukturlarını, çoxsəviyyəli yanaşmanı, protokolları, interfeysləri və protokol sahələrini, teletrafika nəzəriyyəsinin elementlərini bilməlidirlər.

Fənlərin və Təhsil Proqramının təlim nəticələrinin matrixi

Ali təhsil müəssisəsi aşağıdakı cədvəldən istifadə edərək ixtisasın Təhsil Proqramının təlim nəticələrinin əldə olunmasına necə dəstək verdiyini müəyyən etməlidir.

Blokun adı	Fənlərin adı	Proqramın təlim nəticələri					
		PTN 1	PTN 2	PTN 3	PTN 4	PTN 5	PTN 6
İxtisas fənləri	Xətti cəbr və analitik həndəsə	X					
	Riyazi analiz		X				
	Tətbiqi riyaziyyat		X				
	Fizikanın əsasları		X				
	Tətbiqi fizika		X				
	Kimya		X				
	Mühəndis qrafikası və dizayn	X		X			
	Elektrik dövrələrinin əsasları		X		X		
	Mülki müdafiə		X				
	Elektrodinamika və radiodalğaların yayılması	X					
	Analoq elektronika	X		X		X	
	Rəqəmsal elektronika və mikroprosessorlar	X			X		
	Sxemotexnikanın əsasları	X				X	
	Elektrik qida qurğuları	X		X			
	Naqilsiz rabitə texnologiyaları	X				X	
	Elektrik rabitə nəzəriyyəsi	X					
	Kompüter texnologiyaları və programlaşdırma		X			X	
	Telekommunikasiya şəbəkələri və sistemləri	X				X	
	Elektrik ölçmələri və vasitələri	X					
	Sığnallar və sistemlər	X					